




Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-yə işgüzar səfərə gedib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dövləti ilə Vaşinqtona işgüzar səfərə gedib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısını "Joint Base Andrews" hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü olub



Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanıb.

Sonədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cəbbarov və "ExxonMobil" şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

Sonra dövlətimizin başçısı İlham Əliyev ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun görüşü olub.

Görüşdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dövləti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərimizin gündəliyinin və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirildi.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının strateji müstəvidə əməkdaşlığının inkişaf perspektivləri, Ermənistanla Azərbaycan arasında normalaşma prosesi və regiondakı sülh gündəliyinə dair fikir mübadiləsi aparıldı.

Yeni strateji tərəfdaşlıq modeli



Azərbaycanın liderliyi ilə başlanılan sülh prosesi bölgədə normalaşma istiqamətində mühüm irəliləyişlərin əldə olunmasına gətirib çıxarıb. Bu ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü isə həm ölkə daxilində, həm də beynəlxalq birlik tərəfindən sülh prosesində vacib addım kimi qiymətləndirildi. Həmin görüşdə iki ölkə arasında sülh və normalaşma istiqamətində reallaşdırılacaq məsələlərlə bağlı müzakirələr aparılıb, razılaşmalar əldə edilib.

Prinsipcə hazırda sülh müqaviləsinin imzalanması üçün elə də həlli mümkünsüz maneələr qalmayıb, sadəcə, İrəvan Bakının beynəlxalq hüquqa dayanan tələblərini yerinə yetirməlidir. Bəlli olduğu kimi, Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən ərazi iddiaları yer alıb.

Əbu-Dabidə Ermənistan ilə Azərbaycan liderlərinin ikitərəfli görüşündən dərhal sonra ABŞ tərəfindən bölgədə sülh söylərinin dəstəkləndiyi ilə bağlı açıqlama verildi. Birləşmiş Ştatların Prezidenti Ermənistanla Azərbaycan arasında münasibətlərin tezliklə uğurla və birdəfəlik həll olunacağını bildirdi.

Ağ Ev rəhbərinin Azərbaycanın regionla bağlı sülh söylərini dəstəkləməsi ümumilikdə Cənubi Qafqazda normalaşmaya nail olunmasına böyük ümidlər yaradır. Bu baxımdan Prezident İlham Əliyevin Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dövləti ilə ABŞ-yə tarixi səfəri də yalnız ölkələrimiz arasındakı münasibətlərin dərinləşməsi baxımından deyil, həm də regional sabitlik baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezidentlər arasında yüksək səviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda Cənubi Qafqazda sülh prosesinin irəlilədirilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, ABŞ Prezidentinin dövləti ilə reallaşan bu səfər zamanı Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü nəzərdə tutulur.

Siyasi ekspertlər Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda baş tutacaq görüşünü sülh prosesinin nizamlanması istiqamətində atılmış mühüm addım kimi dəyərləndirirlər.

Göründüyü kimi, Prezident Donald Trampın rəsmi dövləti ilə dövlətimizin başçısı İlham Əliyevin Vaşinqtona səfəri strateji əhəmiyyətə malikdir. Bu səfər Azərbaycan-ABŞ arasında siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrinin daha da dərinləşdirilməsində, münasibətlərin keyfiyyətə yeni mərhələyə keçməsinə vacib rol oynayacaq. Digər tərəfdən də tarixi səfər Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi baxımından mühümdür. Çünki ABŞ-də tərəflər arasında hər hansı razılıq əldə olunarsa, bununla regional sabitlik və əməkdaşlıq üçün yeni qapılar açılmış olar.

2

Rusiya mediası tarixi faktları təhrif edir

Rusiyanın Azərbaycana qarşı son dövrlər xoşagəlməz münasibət nümayiş etdirməsi təəssüf doğurur. Məsələnin təəssüfləndirici tərəflərindən biri də Rusiyanın media və digər platformalarının Azərbaycana qarşı davam etdirməkdə olduğu təxribat xarakterli kampaniyalarda cəfəqlənmiş göstərməsidir. Və əfsus ki, gün keçdikcə onların sayı azalmağa əvəzinə artır. Rusiyanın dövlət xəbər agentliyi TASS-ın, əsas təbliğat rəpuru olan "Moskovskiy komsomolets" qəzetinin




ardınca anti-Azərbaycan kampaniyasına dövlət televiziyası da fəal şəkildə qoşulub. Görünür odur ki, sözügedən KİV-in əməkdaşları bir məsələni aradan götürərək düzgün nəticə çıxarmıyın, sözün doğrusunu söy-

ləməyin peşə borcları olduğunu "unudublar". Belə olmasaydı, ölkəmizə qarşı təxribat xarakterli materiallar yayımlamaqdan çəkinirdilər.

6

Tramp və Putin görüşməyə hazırdırlar

ABŞ Prezidenti Donald Tramp Moskvada keçirilən ABŞ-Rusiya danışıqlarından sonra onun Rusiya Prezidenti Vladimir Putinlə görüş ehtimalının yüksək olduğunu bildirib.



Son məlumata əsasən, Ağ Evdə "Apple"-ın ABŞ-də yeni investisiyalarına həsr olunmuş iclasda çıxış edən Tramp Rusiya və Ukrayna arasında münaqişə ətrafında yaranmış vəziyyəti şərh edib. O, müharibənin tez bir zamanda bitməsinə istədiyini vurğulayaraq Moskvada keçirilən danışıqları "çox məhsuldar" adlandıraraq bu istiqamətdə söylərin davam etdiriləcəyini bildirib.

8





Azərbaycanı dünya siyasətində söz sahibinə çevirən Lider



Yeni strateji tərəfdaşlıq modeli

33 ildən artıq tərəfdaşlıq tarixi olan Azərbaycan-ABŞ münasibətlərinin inkişafı hazırda ən yüksək mərhələdədir. Ölkələrimiz arasındakı ikitərəfli əlaqələr məhz Prezident Donald Trampın Ağ Evə hər iki rəhbərliyi dönməsində müsbət istiqamətdə dinamik inkişaf etməyə başlayıb. İki ölkə liderləri İlham Əliyev və Donald Tramp arasındakı səmimi münasibətlərdən bəhrələnməyə inkişaf edən bu əlaqələr gündən-günə daha da möhkəmlənir.

Liderlər səviyyəsində baş tutan səmimi dialoqların, aparılan telefon danışqlarının, məktublaşmaların regional sabitlik, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqların təmini baxımından böyük rolu dənilməzdir.

25 noyabr 2024-cü ildə Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə zəng vurub təbrik edən zaman birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidsiz olduğunu bildirmişdi.

Prezident İlham Əliyevin bu fikirləri Azərbaycanın ABŞ ilə hərtərəfli əlaqələrin genişləndirilməsi strategiyası xətti hesab etdiyini göstərir. Dövlətimizin başçısı bu mesajı ilə həm də ABŞ-nin yeni administrasiyası ilə qarşılıqlı maraqlara əsaslanan və faydalı tərəfdaşlığın davam etdirilməsinə yönələn münasibətlərin inkişaf etdiriləcəyinə olan inamını ifadə edirdi.

"Tərəfdaşlığımız bundan sonra da davam edəcək"

Azərbaycanı regional güc kimi qəbul edən ABŞ də ölkəmizlə münasibətlərin inkişafında maraqlıdır. Bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın bu il 28 May Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubundan da aydın görmək mümkündür. Məktubda deyilir ki, birləşmiş Ştatlar Azərbaycanla əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığımızı yüksək qiymətləndiririk. "Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək".

O da qeyd olunur ki, ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm

sülhü dəstəkləməkdə davam edir: "Davamlı sülh Cənubi Qafqaz regionunun daha fəvriyyəli olmasını təmin edəcək və ABŞ ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni fəvriyyəli dövrünə qədəm qoymağın vaxtıdır. Biz qarşıdakı illərdə və onilliklərdə özündə daha dərin tərəfdaşlığa ümid edirik".

ABŞ Prezidentinin Azərbaycanla dərin tərəfdaşlığa böyük inam ifadə olunan bu məktubu qarşılıqlı anlaşma və etimada əsaslanan əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyindən xəbər verir. Ələlxüsus, bu, Donald Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolunun daha da ön plana çıxıldığını göstərir.

Yeri gəlmişkən bildirik ki, Bayden Administrasiyası dövründə uzaq Amerikanın yaxın Şərqlə, Cənubi Qafqazla bağlı yürütdüyü siyasət Azərbaycanı xüsusi qorxulu yadda qaldı. Həmin vaxt 907-ci düzəlişin yenidən canlandırılması və bundan Azərbaycanı qarşı təzyiq mexanizmi kimi istifadə edilməyə çalışılması da buna bariz nümunədir. O da var ki, Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və uzaqgörən diplomatik siyasət sayəsində bu təzyiqlər real nəticələrə gətirib çıxarmadı. Ümmiyyətlə, Bayden Administrasiyasının ABŞ-yə rəhbərliyi dövrü ABŞ-Azərbaycan münasibətləri üçün itirilmiş illər kimi tarixə düşdü. Azərbaycan-ABŞ münasibətləri Donald Tramp Administrasiyasının rəhbərliyi ilə hazırda dinamik inkişaf edir.

Respublikaçı Donald Trampın ABŞ-yə rəhbərlik etdiyi hər iki dövrdə dünyada gedən proseslərə Vaşinqtondan obyektiv yanaşma, beynəlxalq hüquqa hörmət, sülhə və sabitliyə böyük dəstək və töhfələr gördük.

Baydenin yürütdüyü qərəzli və riyakar siyasət sayəsində ABŞ-nin daxili və xarici siyasətinə ağır zərbələr vurulmuşdu. İndi həmin ağır nəticələrin aradan qaldırılması da Tramp Administrasiyasının üzərinə düşən tarixi vəzifə kimi ön plana çıxır.

İyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı

Donald Trampın müharibələrə başlamaması yeganə ABŞ Prezidenti olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğuladı ki, o, beynəlxalq təhlükəsizlik üzrə daha global məsələlərə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şərəiti də diqqət mərkəzində saxlayır: "Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanı da bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, "Vaşinqton bataqlığı"nı dibinə qədər qurutsun".

ABŞ Prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkə sahifəsində Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə onunla bağlı söylədiyi fikirlərdən ibarət çıxışını paylaşmışdı.

Bütün bunlar iki ölkənin liderlərinin bir-birlərinə səmimi dostluq münasibətini ortaya qoyan faktlar olmaqla yanaşı, ABŞ-Azərbaycan əlaqələrinin hazırda hansı yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir.

ABŞ Azərbaycanın sülh səylərini dəstəkləyir

Azərbaycanın liderliyi ilə başlanılan sülh prosesi bölgədə normallaşma istiqamətində mühüm irəliləyişlərin olmasına gətirib çıxarıb. Bu ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü isə həm ölkə daxilində, həm də beynəlxalq birlik tərəfindən sülh prosesində vacib addım kimi qiymətləndirilib. Həmin görüşdə iki ölkə arasında sülh və normallaşma istiqamətində reallaşdırılacaq məsələlərlə bağlı müzakirələr aparılıb, razılaşmalar əldə edilib.

Prinsipcə hazırda sülh müqaviləsinin imzalanması üçün elə də həlli mümkün olmayan maneələr qalmayıb, sadəcə, İrəvan Bakının beynəlxalq hüquqa dayanan tələblərini yerinə yetirməlidir. Bəlli olduğu kimi, Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən ərazi iddiaları yer alıb.

Əbu-Dabidə Ermənistan ilə Azərbaycan liderlərinin ikitərəfli görüşündən dərhal sonra ABŞ tərəfindən bölgədə sülh səylərinin dəstəkləndiyi ilə bağlı açıqlama verildi. Birləşmiş Ştatların Prezidenti Ermənistanla Azərbaycan arasında münasibətlərin tezliklə uğurla və birdəfəlik həll olunacağını bildirdi.

Ağ Ev rəhbərinin Azərbaycanın regionla bağlı sülh səylərini dəstəkləmə

si ümumilikdə Cənubi Qafqazda normallaşmaya nail olunmasına böyük ümidlər varadır. Bu baxımdan Prezident İlham Əliyevin Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə ABŞ-yə tarixi səfəri də yalnız ölkələrimiz arasındakı münasibətlərin dərinləşməsi baxımından deyil, həm də regional sabitlik baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezidentlərin arasında yüksək səviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və neqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda Cənubi Qafqazda sülh prosesinin irəliləməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

Qeyd edək ki, ABŞ Prezidentinin dəvəti ilə reallaşan bu səfər zamanı Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü nəzərdə tutulur.

Siyasi ekspertlər Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda baş tutacaq görüşünü sülh prosesinin nəzərlənməsi istiqamətində atılmış mühüm addım kimi dəyərləndirirlər.

Göründüyü kimi, Prezident Donald Trampın rəsmi dəvəti ilə dövlətimizin başçısı İlham Əliyevin Vaşinqtona səfəri strateji əhəmiyyətə malikdir. Bu səfər Azərbaycan-ABŞ arasında siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrinin daha da dərinləşdirilməsində, münasibətlərin keyfiyyətə yeni mərhələyə keçməsinə vacib rol oynayacaq. Digər tərəfdən də tarixi səfər Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi baxımından mühümdür. Çünki ABŞ-də tərəflər arasında hər hansı razılıq əldə olunarsa, bununla regional sabitlik və əməkdaşlıq üçün yeni qapılar açılmış olar.

Prezident İlham Əliyev hakimiyyətə olduğu iki onillikdən çox müddətdə Azərbaycanın haqq işini bütün mötəbər tribunallardan müdafiə edib, həyata keçirdiyi taktiki hərbi siyasəti ilə milli maraqlarımızı qətiyyətlə təmin edib. Qarabağ Zəfəri ilə regionda yeni reallıqlar yaranan ölkəmizin nüfuzunu Cənubi Qafqaz sərhədlərini çoxdan aşaraq dünya arenasına çıxıb. Bu gün Azərbaycan global güc mərkəzi kimi qəbul edilir və dünya nəhəngi ABŞ-nin ölkəmizə yüksək etimadı da bundan xəbər verir. Rəsmi Bakının təşəbbüsü ilə başlanılan sülh prosesinin Vaşinqtonun dəstəyi ilə irəliləndirilməsi isə Azərbaycanın beynəlxalq nüfuzunu bir daha təsdiqləyir.

Yasəmən MUSAYEVA, "Azərbaycan"

Azərbaycan-ABŞ əlaqələrində yeni səhifə

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Amerikaya səfəri iki ölkə münasibətlərində yeni bir səhifənin başlanğıcıdır. Donald Tramp sülhsevər və ədalətli dövlət rəhbəridir. Onun prezidentliyinin birinci dövründə də ABŞ yeni müharibələrin alovlanmasına dəstək verməyib. Əksinə, dünyada müharibələrin olmamasını üstün tutub. 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi dövründə Tramp hakimiyyətdə olduğuna görə, ABŞ məsələyə ədalət prizmasından yanaşaraq müdaxilə etməmişdi. Amma Bayden prezident seçildəndən sonra ABŞ-nin Azərbaycana münasibəti tamamilə dəyişmişdi. Belə ki, Bayden Administrasiyası erməni lobbisinin təsiri altına düşərək, Azərbaycana qarşı açıq şəkildə qərəz nümayiş etdirməyə başlamışdı.



Nikol Paşinyanın ABŞ-yə dəvət olunmaları, onlarla Ağ Evdə ikitərəfli və üçtərəfli görüşlərin keçirilməsinin nəzərdə tutulması regionumuza sülh və əməkdaşlığın gəlişi baxımından çox əhəmiyyətli olacaq.

A.Badamov deyib ki, Donald Trampı Prezident Əliyevin ikitərəfli görüşündə Azərbaycan-ABŞ münasibətlərinin inkişaf etdirilməsi ilk yerdə olacaq. Çünki Azərbaycan Amerikanın Cənubi Qafqazda ən böyük iqtisadi imkanlarına malik strateji tərəfdaşıdır. Tramp ABŞ rəhbərliyində olduğu dövrdə Azərbaycanın beynəlxalq enerji layihələrini dəstəkləyib. O, Zəngəzur dəhlizi məsələsinə də çox müsbət yanaşır və bu dəhlizdə hərəkətin təhlükəsizliyinə töhfə vermək istəyir. "Görüşdə Azərbaycan-Ermənistan arasında sülh sazişinin bağlanması ilə bağlı məsələlər də müzakirə olunacaq. Eyni zamanda sülh müqaviləsinin bağlanmasına sadıqlıq nümayiş üçün razılaşdırılmış müqavilənin paraflanması və ya memorandum imzalanması bilər. Hər halda Prezident Tramp bu təşəbbüsü əlinə alıbsa, Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın əldə olunması üçün çox ciddi addımların atılacağına hesab edirik".

Deputat sonda qeyd edib ki, ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallığı dəstəkləyir. Bu baxımdan dövlətimizin başçısının ABŞ-yə səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Cənubi Qafqazda dayanıqlı sülhün təməlinin möhkəmlənməsi baxımından əhəmiyyətli olacaq.

Əsmər QARDAŞXANOVA, "Azərbaycan"

Vaşinqton sülh danışıqlarına evsahibliyi edir

Bu, ABŞ-nin Cənubi Qafqazda sabitliyi dəstəklədiyini göstərir

Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına evsahibliyi edir. Bu, Cənubi Qafqaz regionu üçün analoqu olmayan bir hadisədir və ABŞ-nin regiona böyük marağını və burada sülhə, sabitliyə nail olunmasını dəstəklədiyini göstərir.



2020-ci ildə Vətən müharibəsində qazanılan qələbənin məmurların Prezident İlham Əliyev olduğunu vurğulayan Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, tarixi zərfərlə bölgədə yeni reallıqlar yaranıb, sülhə doğru qətiyyətli addımlar atılıb. Regionda yaranmış yeni reallıqlar həzm edilməyən qüvvələr tərəfindən Prezident İlham Əliyev böyük təzyiqlərə məruz qalmasına baxmayaraq, 2023-cü ildə Xankəndi və ətrafında keçirilən antiterror əməliyyatlarına da uğurlu komandanlıq edərək dövlət suverenliyimizin tam bərpasına nail oldu. "Prezident 44 günlük Vətən müharibəsində qalib gəlməsinə baxmayaraq, Ermənistanla sülh gündəliyini irəli sürdü, beynəlxalq hüququn 5 prinsipi əsasında iki ölkə arasında sülh müqaviləsinin müəmməl işlənməsi layihəsini qarşı tərəfə təqdim etdi. Sözügedən sülh müqaviləsinin mətni tərəflər arasında razılaşdırılsa da, Azərbaycanın iki şərti hələ də həll

edilməmiş qalır. Fəaliyyətsiz və artıq mövcud olmayan münaqişənin "qalıq" olan ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasında Azərbaycan Respublikasının legitim ərazilərinə dair iddiaların aradan qaldırılması Azərbaycanın tələbləridir", - deyərək bildirib.

Deputat qeyd edib ki, beynəlxalq və yerli mediada verilən siq-nallar göstərir ki, dövlətimizin bu tələbləri də qarşı tərəfdən qəbul

ediləcək. Çünki bu tələblər və Zəngəzur dəhlizinin açılması olmadan iki ölkə arasında sülh müqaviləsinin bağlanması real görünmür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz sülhü Paşinyanla deyil, Ermənistan xalqı ilə imzalamaq istəyirik. Bunun üçün erməni xalqı Konstitusiyaya dəyişikliklərinə "hə" deməli, Azərbaycanın haqlı tələbini qəbul etməlidir.

P.Vəliyeva bildirib ki, sülh gündəliyini, sülh müqaviləsinin şərtlərini, Zəngəzur dəhlizinin açılması dikte edən Prezident İlham Əliyevdir. Xarici mediada dəhlizin Amerikanın zəmanəti ilə işə düşəcəyi qeyd olunur. Hər halda ABŞ Prezidenti Donald Tramp belə bir görüşə evsahibliyi edirsə, deməli, deyilənlər həqiqətdir.

Ə.QARDAŞXANOVA, "Azərbaycan"





ABŞ-Azərbaycan münasibətlərində güc, inkişaf və ədalət prinsipi

ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlişi ilə pozitiv və fəal işgüzar məcraya yönələn Vaşinqton-Bakı münasibətləri hazırda özünün aktiv mərhələsinə yaşayır. Bir neçə istiqamətdə gedən yüksəliş Prezident Donald Trampın xarici siyasət konsepsiyasına - ABŞ-nin milli maraqları naminə əməkdaşlıq kursuna cavab verir. Tramp regional lider və güc olan tərəflərlə münasibətləri yaxşılaşdırmaq siyasətinə üstünlük verir və hesab edir ki, bu xətt Vaşinqtonun Cənubi Qafqazda nüfuzunun möhkəmlənməsinə, uğurlu geosiyasi və iqtisadi nəticələrin əldə edilməsinə səbəb olacaq. Bugünkü Vaşinqton-Bakı əlaqələri məhz bu yanaşmadan irəli gələn əməkdaşlıq təşəbbüslərinə əsaslanır.

ABŞ-Azərbaycan münasibətlərinin daha bir tərəfi Bakı ilə İrəvan arasında 2020-ci ilin ikinci Qarabağ savaşından sonra start verilən sülh danışıqlarının yekun sazişlə imzalanmasına dəstək verməkdən ibarətdir. Əgər Bayden administrasiyası hər vaxtla bu prosese mane olurdusa və ya ən yaxşı halda tarixi ədalətə və formalaşmış yeni gerçəkliyə zidd şəkildə məğlub Ermənistanı hansısa geosiyasi üstünlüklərin əldə edilməsi şərti çərçivəsində müqavilənin imzalanmasına çalışdırsa, Tramp hakimiyyəti daha real yanaşma nümayiş etdirməklə həm 30 illik qarşıdurmaya son verməyə, həm də bununla bölgəmizdə mümkün olacaq iqtisadi yüksəlişə müsbət impuls ötürməyə çalışır. Hazırda bu istiqamətdə cərəyan edən hadisələr, konkret olaraq, Azərbaycan və Ermənistan liderlərinin Trampın təşəbbüsü və vasitəçiliyi ilə Vaşinqtonda münasibətlərin yeni mərhələsinin əsasını qoymaq üçün iradə nümayiş etdirmələri məhz sözügedən dəyişikliklərin təzahürüdür.

Tramp hakimiyyətinin obyektivliyə verdiyi dəyər

Cənubi Qafqazın ən qanlı və köklü münaqişəsinin həllinin bir yolu olub: tarixi ədalətə və obyektivliyə müraciət etmək. Birinci Qarabağ müharibəsi dövründə torpaqların Azərbaycanca məxsusluğu, obyektivlik - beynəlxalq hüquqa üstünlük və işğalçının əməllərinin qəbul edilməsi. Təəssüf ki, onilləri əhatə edən və heç də sülhə xidmət etməyən beynəlxalq vasitəçilik missiyasının nümayiş etdirdiyi davranışın əsas məqsədi bu iki prinsipə ziddiyyət təşkil edib. ATƏT-in Minsk qrupu üçlüyü özlərinin arasında olan bir neçə istiqamətli dərin ziddiyyətlərə baxmayaraq, Qarabağ məsələsinin

də müəmmalı həmrəylik nümayiş etdiriblər. İşğalçı dəstəklənib, onun əməlləri pərdələnib, işğala moruz qalan tərəf isə realıqla barışmağa məcbur edilib.

Bu ədalətsiz, ikrah və neqativ doğuran, illərlə paslanaraq etimadın tam itirilməsinə səbəb olan riyakar siyasət onunla nəticələnib ki, Azərbaycan problemi özü öz gücü ilə həll etmək qərarına gəlib və qazandığı tarixi qələbə ilə nəinki ərazi bütövlüyünü təmin edib, habelə beynəlxalq hüququn 30 illik iflasını aradan qaldırıb - BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin reallaşmasına nail olub. Gözləmək olardı ki, bundan sonra Ermənistan kimi, beynəlxalq vasitəçilər də formalaşmış yeni realıqla razılaşbı yaranmış əlverişli fürsətdən istifadə edərək sülh prosesinə səmimi dəstək verəcəklər. Ancaq görünür, Trampın təşəbbüsü və vasitəçiliyi kimi, bu illər ərzində vasitəçilərin hər biri üst qatda özlərinin, pərdə arxasında isə məğlub İrəvanın maraqlarını təmin etmək niyyəti ilə yekun sülh sazişinin imzalanmasının qarşısını almağa, yaxud ən azı Ermənistanın maraqlarının təmin edilməsi formatına nail olmağa çalışıblar.

Təəssüf ki, bu geosiyasi xəttin ön sıralarında Bayden ABŞ-si ilə Makron Fransası durub və hazırkı realıqla onu nümayiş etdirir ki, əgər 2020-ci ilin payızında keçirilmiş seçkilərdə Donald Tramp təkrar qələbə qazansaydı, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi bu qədər uzanmaz və ləngiməzdi. ABŞ tarixinin qara səhifəsinə çevrilən və Trampın özünün də qeyd etdiyi kimi, saxtalaşdırma ilə müşayiət edilən həmin seçkilər nəticəsində hakimiyyətə gələn Co Bayden erməni lobbisi və diasporunun təsiri altında Bakı-İrəvan nizamlanmasının bu qədər uzanmasının ən birinci bəskarlərindəndir.

Təqdirəlayiq haldır ki, yenedən hakimiyyətə gələn Tramp özünün genişspektrli və çoxşaxəli xarici siyasət konsepsiyasında Cənubi Qafqazda cərəyan edən hadisələri də görür və dünyanın dördbir yanında sülhə nail olmaq

istədiyi kimi, Azərbaycanla Ermənistan arasında yekun sazişin imzalanmasına çalışır. Yeri gəlmişkən qeyd etməliyik ki, 44 günlük Vətən müharibəsi ərzində də rəsmi Vaşinqtonun davranışı Azərbaycanda ciddi alqışa səbəb olmuşdu. 44 günlük müharibə Trampın birinci hakimiyyətinin sonuna təsadüf edirdi. Ağ Ev tərəflərdən heç birini dəstəkləməmiş və müdafiə etməmişdi, səmimi şəkildə hərbi əməliyyatların dayandırılmasına istiqamətlənmiş çağırışlar etmiş və erməni diasporunun təsirinə məruz qalmamışdı.

Güclünün tanınması

Trampın xarici siyasətinin mühüm özəlliyi ondan ibarətdir ki, onun hakimiyyəti dövründə ABŞ regional liderlər və güc mərkəzləri ilə işləməyə üstünlük verir.

Tramp Azərbaycanla və onun qətiyyətli lideri - Prezident İlham Əliyevlə sıx əməkdaşlıq münasibətləri qurmaqla başçısı olduğu dövlətin bütün Cənubi Qafqazda nüfuzunun yüksəlməsinə nail olur. Sırr deyil ki, bu gün regionumuzda gedən istisnasız olaraq bütün böyük və hətta global xarakterli proseslərin hansı istiqamətdə cərəyan edəcəyi və nə ilə nəticələncəyi Prezident İlham Əliyevin münasibəti və rəsmi Bakının yürüdəcəyi siyasətdən asılıdır. Bu yanaşmanı biz həm regionumuzda icra olunan transmilli layihələrə, həm də bölgənin digər təmsilçiləri - Gürcüstanla Ermənistanın şəxsi təşəbbüslərinə münasibətdə tətbiq edə bilərik. Bu gün Cənubi Qafqazın üç dövlətinin hər birinin, hətta ölkə daxilində baş verən müqəddərat əhəmiyyətli hadisələrə mütəlaq halda Azərbaycanın mövqeyi və statusu nəzərə alınmalıdır. ABŞ-nin regionumuza dair siyasəti də məhz bu amilin tanınmasından keçir.

Bu kursa, nisbətən geniş coğrafi miqyasda toxunmuş olsaq, qeyd edə bilərik ki, Tramp Yaxın Şərqdə Türkiyənin və onun Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi liderliyini qəbul edir. Məhz buna görə də Suriyada baş vermiş dəyişikliklərə ABŞ-nin və bütün Qərbi dünyasının adekvat reaksiyasının şahidi olduq. D.Trampın şəxsi nüfuzu və dəstəyi Hindistanın ədalətsiz təcridatları ilə ələvəlanmağa başlamış Dehli-İslamabad münaqişəsinin yatırılmasında da nümayiş etdirildi. Sonrakı mərhələ ABŞ Prezidentinin regional güc mərkəzi olan Pakistanla əlaqələrə necə önəm verdiyini göstərdi.

Bu kontekstdə ABŞ liderinin Afrikada və Cənub-Şərqi Asiyadakı sülh təşəbbüslərini də nəzərə almaq lazımdır. Konkret olaraq, Kamboca ilə Tailand arasında qızıqan və insanların məhvəinə yönəlmiş münaqişənin Trampın müdaxiləsi ilə sona çatması, bundan əvvəl İsrail-İran gərginliyinin yatırılması ABŞ-nin dünyanın gözəli qarşısındakı nüfuzunu artırmış oldu. Onun Cənubi Qafqazdakı proseslərə də eyni yanaşması regionun ön dərin və aman-sız münaqişəsinin tam aradan qaldırılmasına nöqtə qoya bilər ki, hazırda bu proses ictimaiyyət tərəfindən izlənilir. Bu baxımdan, Azərbaycan Prezidentinin həm ödənilmiş Şuşa Qlobal Media Forumunda, həm ilin əvvəlində yerli telekanallara müsahibəsi zamanı, həm də bu yay Xankəndidə baş tutmuş III Şuşa Qlobal Media Forumunda Donald Trampın xarici siyasətini yüksək qiymətləndirməsi rəsmi Bakının dünyada baş verən proseslərə ədalətli və adekvat yanaşması ilə bərabər, həm də Vaşinqtondakı hazırkı administrasiyadan real sülh təşəbbüslərinin gözləntisi ilə bağlıdır.

Münasibətlərdə strateji istiqamət

ABŞ Azərbaycanın müstəqillik əldə etdikdən sonra iqtisadi əməkdaşlığa önəm verdiyi ən vacib dövlətlərdən biri və hətta birincisi olub. Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizi açıq bazar iqtisadiyyatı, dünyanın iqtisadi həyatı ilə kooperasiya xətti ilə inkişafətdirmə kursu Vaşinqtonla sıx təmaslar fonunda cərəyan edib. Azərbaycanın Xəzər dənizində olan zəngin karbohidrogen yataqlarından çıxarılan enerji daşıyıcılarını dünya bazarlarına nəql siyasəti öz növbəsində ABŞ-dən ciddi dəstək alıb. ABŞ Qərbin aparıcı neft şirkətlərinin Azərbaycanla gəlişini təşviq edib və bu prosese bütün mərhələlərdə dəstək verib. Nəticə bugünkü realıqlar: Azərbaycan uzun illərdə ki, dünya bazarını neftlə təmin edir, hazırkı global seysmik geosiyasi vəziyyətdə Bakı Avropanın ən vacib qaz tədarükçüsü statusunda çıxış edir.

Azərbaycanla ABŞ-nin iqtisadi əməkdaşlığı bəzi siyasi hadisələrin həllində açar rolunda çıxış edib. Məsələn, 2001-ci ilin 11 sentyabr terrorundan sonra ABŞ və müttəfiqlərinin Əfqanıstan kampaniyasında Azərbaycan kilid rolunu oynayan tərəf kimi çıxış edib: bizim səmimi koalisiya qüvvələrinin işini asanlaşdırıb və bu da global antiterror

missiyasına öz töhfəsini verib. Ölkəmizə qarşı ABŞ Konqresi tərəfindən qəbul edilən ədalətsiz 907-ci düzəlişin mövcudluğuna baxmayaraq, rəsmi Bakının bu səmimi addımı ikitərəfli münasibətlərin inkişafına öz müsbət təsirini göstərib.

İqtisadi əməkdaşlıq və regional yüksəliş

Trampın xarici siyasət konsepsiyasının əsasını məhz iqtisadi əməkdaşlıq və ABŞ üçün fayda fəlsəfəsi təşkil edir. Azərbaycanla dərin köklərə malik iqtisadi əlaqələr Trampın bölgəmizə verdiyi önəmin daha bir səbəbidir.

Bu gün Bakı ilə Vaşinqton arasında iqtisadi əməkdaşlığın geniş və çoxşaxəli sahələri mövcuddur. Qlobal siyasi böhran səbəbindən iflic olmuş ənənəvi ticarət və yükdaşıma marşrutları indi Azərbaycan və bölgəmiz hesabına kompensasiya edilir. Sabit ticarət dünyanın ən böyük iqtisadiyyatı kimi ABŞ-nin milli maraqlarına cavab verir. Regionumuzdan keçən Orta dəniz Şərqlə Qərbin iqtisadi münasibətlərində yeni səhifənin açılması deməkdir. Bu yol ticarət mübadiləsinə zaman baxımından xeyli qabağa salı və asanlaşdırıla bilər.

Bu müstəvidə bir məqama xüsusilə toxunmağa ehtiyac var. Söhbət Azərbaycanla Ermənistan arasındakı sülh prosesi kontekstində Zəngəzur dəhlizinin açılışından gedir. Bu yol böyük transmilli prosesin bir parçası olmaqla həm Azərbaycanca, həm Ermənistanca, həm də dünya ticarətinə böyük faydalar gətirə bilər. Tramp administrasiyasının bu məqamda diqqətsiz qoymaması tədqiqatçıdır. Xüsusilə liderlərin Əbu-Dabi görüşündən sonra ABŞ-nin bu mövzuya marağının aktuallaşması dəhliz prosedurlarına dair danışıqlara yeni və güclü stimül verə bilər, habelə onun gələcək təhlükəsizliyini, deməli, səmərəli işləməsinə təmin edər.

Göründüyü kimi, Vaşinqtonun regionumuza fərqli yanaşması və adekvat münasibəti Cənubi Qafqazın iqtisadi inkişafı üçün yeni üfüqlər açır. Trampın güclü lider olaraq heç bir təsir cəhdlərinə əhəmiyyət vermədən prinsipial siyasət yürütməsi bu prosesi xeyli sürətləndirir. ABŞ-nin bu səyləri regional lider olan Azərbaycanın xarici siyasət konsepsiyasına və inkişaf strategiyasına tam cavab verir.

*İradə ƏLİYEVA,
"Azərbaycan"*

Qazaxıstan Baş nazirinin müavini: "AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun rəy bu ilin sonuna qədər açıqlanacaq"

Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların gedişini şərh edib.

AZƏRTAC "Kazinform" agentliyinə istinadla xəbər verir ki, onun sözlərinə görə, Qazaxıstan Nəqliyyat Nazirliyi intensiv işləyir və müxtəssislər müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərə əməkdaşlıq edərək yeni bacarıqlara yiyələniblər.

"Avadanlıqların bir qismi ekspertiza üçün hələ də xaricədir və tezliklə geri gətiriləcək. Təhlillər başa çatmaq üzrədir, ekspertlər yekun hesabatın hazırlanmasına davam edir. Düşünürəm ki, səbirlə olmaq lazımdır. Yekun hesabat bir neçə aya hazır olacaq", - deyər Baş nazirin müavini bildirib.

O əlavə edib: "Siyaslaşdırmaq istəmədiyim yeganə məsələ təyyarənin necə zədələnməsidir. Bu suallara hüquq-mühafizə orqanları tərəfindən aparılan partlayıcı texniki ekspertiza cavab verməlidir. Bildiyimə görə, onlar qəzaya uğrayan təyyarənin füzelyajında aşkarlanan eyni zərər elementləri ilə xidmətdə müxtəlif silah



növləri olan digər ölkələrə sorğu göndəriblər. Buna görə də ilin sonuna qədər həqiqət aşkar ediləcək, bütün tələblər hərfinə, nöqtəsinə qədər yerinə yetiriləcək".

Dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Mangistau vilayətinin Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5-i ekipaj üzvü olmaqla 67 nəfər olub. Fəciə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Ölənlər arasında altı Qazaxıstan vətəndaşı da var.

Dekabrın 30-da Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) "Azərbaycan Hava Yolları"nın 8243 sayılı reysinin fəciəni qəzası ilə bağlı hərtərəfli, qərəzsiz və şəffaf araşdırma çağırır. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi qəza ilə bağlı araşdırmanın ilkin hesabatını dərc edib.

Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçıları Şuşada olublar



Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçıları Şuşaya ekskursiya ediblər.



AZƏRTAC xəbər verir ki, gənclər İsa bulagını ziyarət etdikdən sonra tarixi və mənəvi əhəmiyyətə malik Cıdır düzündə toplaşıblar. Onlara Şuşanın coğrafi mövqeyi, Cıdır düzündə tarixi və qədim dövrlərdən bəri oynadığı ictimai rol haqqında ətraflı məlumat verilib.

Daha sonra Yuxarı Gövhər Ağə məscidi, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanı, Şuşa qalasının Gəncə Qapısı, Xurşidbanu Natəvanın evi, Xan qızı bulagı ziyarət edilib. Gənclər bu abidələrin hər birinin tarixi, memarlıq xüsusiyyətləri

və işğal dövründə məruz qaldıqları dağıntılar barədə məlumatlandırılıb. Şuşa qalası haqqında verilən bilgilər xüsusilə maraqlıdır. Qala divarlarının tikilməsi və qorunması məqsədilə aparılan tədbirlər, tarixi dövrlərdə Şuşanın müdafiəsində oynadığı rol ətraflı izah olunub. Diaspor gənclərinə və Azərbaycanla dost münasibəti bəsləyən xalqların nümayəndələrinə Qarabağla bağlı düzgün məlumatların çatdırılmasına məqsəd onların "yumşaq güc" kimi formalaşmalarına, ölkəmizin təbliğində və dezinformasiyaların qarşısının alınmasında iş-

tirək etmələrinə töhfələr verməkdən ibarətdir. Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatlığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində təşkil edilib. Düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Bakının Mərkəzi Parkı daha da cazibədar olacaq

Bakı şəhərinin mərkəzində yerləşən "Sovetski" adlanan ərazi son illərdə böyük dəyişikliklərin şahidi olub. Köhnə evlərin sıx yerləşdiyi bu ərazidə avqustun 7-də söküntü işlərinə start verilib. Ərazidə paytaxtın Mərkəzi Parkının genişləndirilməsinin davamı olaraq yaşıllaşdırılacaq, daha sağlam, funksional və estetik mühit formalaşdırılacaq.

AZƏRTAC xəbər verir ki, hazırda ərazidəki köhnə və yararsız yaşayış binalarından biri sökülüb. Ərazidəki dəyişikliklər sadəcə görünüşün yenilənməsi deyil, şəhər sakinlərinin gündəlik həyatının keyfiyyətini artırmağa yönəlmis genişmiqyaslı planların tərkib hissəsidir. Ərazidə həyata keçirilən yenilənmə "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı" çərçivəsində Paytaxtın mərkəzində yaşıllıq, rahat və sosial-mədəni baxımdan zəngin ictimai məkanların yaradılması istiqamətində atılan əhəmiyyətli addımlardan biridir.

Həyata keçirilən dəyişikliklər, eyni zamanda, şəhərin mərkəzindəki yaşıllaşdırılma əhəmiyyətli dərəcədə geniş-



ləndirilməsinə xidmət edir. Burada salınacaq yaşıllıq zolaqlar və ictimai məkanlar Mərkəzi Parkın ərazisinin daha da böyüməsinə və yenilənməsinə kömək edəcək. Gələcəkdə park yalnız rekreasiya məkanı deyil, eyni zamanda sosial, mədəni və ekoloji həyatın mərkəzi olacaq.

Layihə yalnız şəhərin bu ərazisinin yenilənməsini deyil, eyni zamanda gözəlliyini daha da artırmağı hədəfləyir. Yaradılacaq yeni ictimai məkanlar təkə istifadə üçün deyil, həm də sosial əlaqələr, mədəni tədbirlər və fəal həyat tərzini dəstəkləyən imkanlar təqdim edəcək. Ərazidə həyata keçirilən layihə paytaxtımızın mənzərəsini daha da cazibədar edəcəkdir.





Milli kimliyin yad ünsürü

Özgə dilə məxsus soyad sonluqlarından niyə qurtula bilmirik?

1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycanı çox keçmədən milli dəyərlərə münasibət dərinləşdi. Uzun illər sovet hökumətinin təsiri altında olan ölkədə rus dilindən geniş istifadə olunurdu. Təbii ki, hər bir millətin milli kimliyi onun ana dilindən başlayır. Bu baxımdan müstəqillikdən sonra dövlət müəssisələrində Azərbaycan dilinin təşviq edilməsi dövlət siyasətinin əsas tərkib hissələrindən birinə çevrildi.



lar bu şəkildə qoyulurdu, amma bir qisim azərbaycanlılar var idi ki, onların sırasına xüsusən yazarlar, ziyalılar daxil idi, bu kimi sonluqlardan imtina edə bilirdilər. 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət yaşadığına görə bu məsələ ilə bağlı nə parlament, nə də hökumət səviyyəsində qərar qəbul edə bildi, amma bununla bağlı tövsiyələri var idi".

Deputat qeyd edib ki, 1920-ci ilin aprel işğalından sonra çar Rusiyası dövründəki ənənələr bərpa olunub və nadir hallarda müəyyən azərbaycanlılar soyadlarını öz arzu və istəklərinə uyğun götürə bilirdilər: "Beləliklə, 70 il ərzində proses belə davam edib. Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra həm hökumətin bu istiqamətdə addımları, həm də ad və soyadların dəyişdirilməsi ilə bağlı təkcə tövsiyələr deyil, həmçinin lazımı sənədlərin siyahısı barədə məlumatlar aidiyyətin məlumatına əsasən, 2024-cü ildə 1479, bu ilin ilk 6 ayı ərzində isə 634 şəxsin soyadının sonluğu dəyişdirilib

Təbii ki, milliləşmə siyasətinə Azərbaycan dilinin təbliği, ana dilindən geniş istifadə əsas məqamlardan biri idi. Bu baxımdan əhali arasında milli sözlərdən istifadəyə üstünlük verilməsi, xüsusən rus dilindən dilimizə keçmiş, hətta qəliblənmiş sözlərin milli sözlərlə əvəz edilməsi mühüm məsələ idi. Əslində, bu gün də hətta rus dilini bilməyən, bu dildə heç bir anlayışı olmayan şəxslərin nitqində rus dilinə məxsus sözləri tez-tez eşidirik. Öz dilimizdə qarşılığı olduğu halda belə rus söz və ifadələrinin yerli-yersiz istifadəsi isə dilimizi korlayır.

Elə böyük əksəriyyətimizin "ov", "yev", "ova", "yeva" soyad sonluqları da dilimizə yad və milli kimliyimizi əks etdirməyən nəsnədir. Əslində, Milli Məclisin 1993-cü il 2 fevral tarixli "Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında" qərarı ilə vətəndaşlar "ov", "yev" sonluqlu soyadlarını sözün kökündən asılı olaraq "li", "lu", "qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Azərbaycan Respublikasının vətəndaşları soyadlarının sonluqları rəsmi sənədlərdə dəyişdiriləndəki hüquqi əhəmiyyəti olan bütün sənədlərdə soyadlarının yeni ifadə formalarının işlədə bilərdilər. Həmçinin qərarda soyadların sonluqlarının dəyişdirilməsi ilə əla-

qədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum tutulmaması da qeyd olunurdu. Lakin görünən odur ki, həm qərardan sonra bəzi doğulanlar, həm də yeni nəsil hələ də bu soyad sonluqlarından xilas ola bilməyiblər.

Bundan sonra isə Nazirlər Kabinetinin "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi" qaydaları barədə qərarı olub. Qərara əsasən, 18 yaşına çatmış hər bir vətəndaşın özünə görə onun mövcud soyadının sonluğuna dəyişiklik edilib. 18 yaşına çatmayanların isə soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qoyqumun və ya himayəçisinin) ərizəsi əsasında həyata keçirilir.

Bəs dilimizə xas olmayan soyad sonluqlarından imtina, özünü-küləşdirmə üçün hansı addımlar atılmalıdır? Müstəqil, demokratik Azərbaycanda milli kimliyimizi göstərən soyadların milliləşdirilməsi üçün məlumat yetərsizliyimi var, yoxsa bu istiqamətdə hüquqi addımların atılması vacibdir?

Qeyd edək ki, Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə 1479, bu ilin ilk 6 ayı ərzində isə 634 şəxsin soyadının sonluğu dəyişdirilib. Bu göstəricilər də prosesin zəif getdiyini göstərir. Oudur ki, zamanında uşaqlara verilən soyadlarda bu məqam diqqətə alınmalı və valideynlərə soyad sonluqları barədə məlumat verilməlidir.

Soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı əlavə inzibati qaydaya ehtiyac yoxdur

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov qəzetimizə açıqlamasında bildirib ki, müstəqil Azərbaycan xanlıqları 1813-cü il (Gülüstan) və 1828-ci il (Türkmənçay) müqavilələri ilə çar Rusiyasının tərkibinə daxil edildikdən sonra onların bütün hüquqları əllərindən alındı.

Onun sözlərinə görə, xanlıqlar dövründə hər bir azərbaycanlının adı o dövrün müsəlman qaydalarına, ənənələrinə uyğun qoyulurmuş: "Amma Azərbaycan çar Rusiyası tərəfindən işğal olunduqdan sonra əhəlinin siyahıya alınmasında məlum oldu ki, soyadların sonuna məcburi şəkildə çar Rusiyasında olduğu kimi əlavələr - "ov", "yev" və "ova", "yeva" sonluqları əlavə edilməlidir. Həmin dövrdən başlayaraq bu ənənə hələ də davam edir. 1918-ci ilə qədər soyad-

Komitə sədri vurğulayıb ki, soyad və sonluqlarının dəyişdirilməsi məcburi deyil: "Amma son dövrlər yeni nəslin soyadlarının Azərbaycan dilinə uyğun olduğu görünür. 1990-cı illərdə bu proses sürətli gedirdi, hətta yaşlı insanlar belə rus dilinə məxsus soyad sonluqlarından imtina edirdilər. Bu gün yeni nəsil birmonalı olaraq Azərbaycan soyadlarından istifadə edir".

Deputat bildirib ki, soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı əlavə inzibati qayda ehtiyac yoxdur və bu, könüllülük prinsipi əsasında olmalıdır. Təkcə Azərbaycan deyil, keçmiş müttəfiq respublikaların əksəriyyətində belədir, lakin ölkəmizdə bu proses daha sürətli və uğurlu şəkildə həyata keçirilir.

Əsmər QABİL, "Azərbaycan"

"Şəhid övladları ilə bağlı layihələrin davam etdirilməsi planlaşdırılır"

"Artıq üçüncü ildir ki, "YAŞAT" Fondu tərəfindən Avropa şəhidlərimizin övladları üçün yay məktəbi təşkil olunur. Həmin layihə bu il də ötənillə kimi London şəhərində həyata keçirildi. London Universitet Kollecinin nəzdində reallaşdırıldı. Həmin universitet dünyada ən reytingli 10 universitetdən biri hesab olunur. Layihə iştirakçıları 9-cu sinfin buraxılış imtahanlarında ən yüksək nəticə əldə etmiş 10 şəhid övladından ibarət oldu. Program iki həftə müddətində davam etdi. Layihənin əsas məqsədi şəhid övladlarının dil biliklərini artırmaq, onları yeni mədəniyyətlərlə tanış etmək, yeni dostluqlar, tanışlıqlar qazandırmalarına dəstək olmaqdır".

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "YAŞAT" Fondunun nümayəndəsi Əhyə Salomova deyib.

Onun sözlərinə görə, üçillik təcrübə onu göstərir ki, uşaqlar həmin layihədə iştirak etmək üçün dərslərinə çox ciddi hazırlaşır, imtahanda yüksək nəticə əldə etməyə çalışırlar. Bu da layihənin görünməyən tərəflərini üzə çıxarmış olur və uşaqlara motivasi-

ya verir: "Bu cür layihələrin gələcəkdə də keçirilməsi planlaşdırılır və arzu olunandır. Bununla bağlı hər zaman tərəfdaşlarımızın da dəstəyini gözləyirik. Builki layihəmiz 14 gün davam etdi. Şəhidlərimizin övladları proqram daxilində Londonun bütün gözəməli-görməli yerlərində ekskursiyalarda oldu, ingilis dili dərslərində iştirak etdilər. Eyni zamanda həftəsonları Kembridc və Ken-



terveri şəhərlərinə səyahət etdilər".

Vətən müharibəsi şəhidi, mayor Elnur Hacıyevin qızı Hicran Hacızadə yay məktəbinin maraqlı keçdiyini diqqətə çatdırıb: "Builki yay məktəbində iştirak edəcək 10 nəfərin arasında olmağı gözləməyirdim. Düşündürdüm ki, məndən çox bal toplanlar da olacaq. Londona getmək şanslı əldə etdiyimi anamdan öyrəndim. Buna görə çox sevindim və dərhal hazırlaşmağa başladım. Yay



məktəbinin necə keçəcəyini, kimlərlə tanış olacağımı düşündürdüm. Çox həyəcanlı idim. İki həftəmiz çox maraqlı keçdi. Yeni dostluqlar qurduq. İngilis dili dərslərinə qoşularaq dil biliklərimizi inkişaf etdirdik. Londonun məşhur yerləri, fərqli məkanlarla tanış olduq".

Vətən müharibəsi şəhidi, müddətdən artıq haqqı hərbi xidmət hərbi qulluqçusu Taleh İsmayilovun oğlu Murad İsmayilov yay məktəbinin yadda qaldığını deyib:



"İki həftə ərzində biliklərimi daha da inkişaf etdirdim. Bu müddət ərzində həm yeni dostlar qazandım, həm də ingilis dili və tarix üzrə biliklərimi təkmilləşdirdim. Londonda getdiyimiz muzeylər, kilsələr barədə məlumatlılığım artdı. Kurslar zamanı isə ingilis dilini inkişaf etdirdim. Gələnlilik doqquzuncu sinif şagirdlərinə tövsiyə edirəm ki, daha çox çalışıb, yüksək nəticə göstərməyə nail olsunlar və yay məktəbində iştirak şansını qazansınlar".

"Mən yay tətlimimi necə keçirdim"

Məktəblərdə dərs prosesinin başa çatması ilə uşaqların gündəlik həyatında ciddi dəyişiklik baş verir. Bu müddətdə təhsil və dərs yüklərindən azad olan uşaqlar istirahətə, öyləncəyə və asudə vaxtlarını sərbəst keçirməyə daha çox vaxt ayırırlar.

Lakin yay tətili valideynlər və cəmiyyət üçün yalnız istirahət deyil, eyni zamanda məsuliyyət dövrüdür. Çünki uşaqların yay aylarında necə vaxt keçirmələri onların fiziki və psixoloji sağlamlıqlarına, gələcək inkişafına və sosial bacarıqlarına birbaşa təsir edir.

Asudə vaxt, sadəcə, boş vaxt deyil, düzgün istiqamətləndirildiyi halda uşağın şəxsiyyətinin formalaşması, bacarıqlarının inkişafı üçün böyük imkan yaradan mərhələdir. Əgər bu vaxt məqsədsiz, nəzarətsiz və qeyri-səhlam mühtidə keçirilərsə, uşaqlarda məsuliyyət, texnologiyaya asılılıq, passivlik və sosial təcrid kimi halların yaranması qaçılmaz olur. Xüsusən son illər internetin, smartfonun həyatımıza geniş daxil olması ilə uşaqların əksəriyyəti boş vaxtlarını onlara sərf edirlər. Saatlarla əldə smartfon hərəkətsiz qalmaqla, real dünyadan uzaqlaşmaq və virtual aləmə qapılmaq həm psixoloji balansın pozulmasına, həm də fiziki aktivliyin azalmasına səbəb olur.

Yay aylarında uşaqlar üçün ən faydalı məşğuliyyətlərdən biri müxtəlif tematik yay düşgəlləridir. Bu düşgəllər uşaqlara yeni dostlar tapmaq, komanda ilə işləmək, təbiiatla tanış olmaq, oyun və idmanla məşğul olmaq, həm öyrənmək, həm də öylənmək imkanı verir. Yaradıcılıq, dörməkləri – rəsm, musiqi, teatr, el-



mi-texniki kurslar isə uşaqlarda gizli istedadların üzə çıxmasına və inkişafına zəmin yaradır. Bu fəaliyyətlər uşağın özünə inamını artırır, vaxtı düzgün bölməyi və məsuliyyətli davranmağı öyrədir. Yadımdadır ki, biz yay tətildən qayıdanda məktəbdə ilk inşa mövzumuz "Mən yay tətlimi necə keçirdim" olurdu. Yazacağımız həmin mövzu daha geniş, səyahət baxımından daha zəngin olsun deyə çox yerlərə getməyə can atırdıq. Həttə bəzən inşamızın daha maraqlı olması üçün gətirdiyimiz yerləri də mövzuya daxil edirdik.

Ailənin bu prosesdə rolu əvəz olunmazdır. Valideynlər uşaqların yay aylarında nə ilə məşğul olduqlarını diqqətlə izləməli, onlara sərbəstliklə yanaşı, sağlam istiqamət verməlidirlər. Evdə təşkil olunan birgə oyunlar, kitaboxuma saatları, gözəntilər və ailəvi səyahətlər uşağın yaddaşında unudulmaz xatirələr buraxmaqla yanaşı, ailə bağlarını da gücləndirir. Düzdür, bəzi hallarda valideynlər iş rejiminin sıxlığı səbəbindən övladları ilə yetərinə vaxt keçirə bilmirlər. Amma onun da çarəsi var. Bu zaman uşaqların yaxın qohumların yanında və ya etibarlı tədris və mədəniyyət mərkəzlərində yönəldilmiş fəaliyyətlərlə məşğul olması təmin olunmalıdır.



Uşaqlar üçün yay həm də fiziki aktivlik dövrüdür. İdman meydançaları, parklar, velosiped və skuter gozintiləri uşağın sağlam böyüməsi üçün əvəzsiz vasitələrdir. Hərəkətsizlik və qapalı mühitdə qalmaqla uşaqların böyümə prosesinə mənfi təsir göstərir. Oudur ki, valideynlər və yerli icra orqanları bu cür açıq havada fəaliyyət imkanlarını genişləndirmək üçün şərait yaratmalı, parkların təhlükəsizliyinə və təmizliyinə xüsusi diqqət yetirməlidirlər.

Bununla yanaşı, yay aylarında uşaqların təhlükəsizliyi də diqqət mərkəzində olmalıdır. Nəzarətsiz

anlar, dəniz və su hövzələrində ehtiyatsız davranış, yol kənarında oynamaq və ya naməlum şəxslərlə ünsiyyət kimi hallar təhlükəli nəticələr doğura bilər. Bu səbəbdən uşaqlara yaşlarına uyğun təhlükəsizlik qaydaları izah olunmalı, sərbəstlik verildə, onlar müəyyən çərçivədə müşahidədən kənar qalmamalıdır.

Cəmiyyət olaraq bu məsələdə birgə məsuliyyət daşıyıq. Dövlət qurumları, bələdiyyələr, QHT-lər və təhsil müəssisələri yay aylarında uşaqlara yönəlik maarifləndirici və faydalı layihələr həyata keçirməli, hər bir uşağın sağlam və təhlükəsiz mühitdə inkişaf etməsi üçün tədbirlər görməlidirlər. Xüsusilə aztəminatlı ailələrin uşaqları üçün pulsuz və ya güzəştli yay proqramları təşkil edilməlidir.

Yay mövsümü uşaqlar üçün, sadəcə, dərs ilindən sonra yaranmış bir fasilə deyil, həm də onların həyatında yeni biliklər və bacarıqlar qazanmaq, həyat təcrübəsi toplamaq üçün fürsətdir. Bu fürsəti düzgün qiymətləndirmək isə valideynlərin, müəllimlərin və bütövlükdə cəmiyyətin vəzifəsidir. Çünki bu günün uşaqları sabahın qurucularıdır.

Nərmənə ƏSGƏROVA, "Azərbaycan"

İlin könüllüsü seçilmiş gənc: "Bakı Şəhər Halqası və "Formula-1" mənim üçün yaxşı məktəb oldu"

2023-cü ildə "Formula-1" üzrə Bakı Qran-prisində ilin könüllüsü seçilmiş, hazırda Bakı Şəhər Halqası-nın media departamentində işləyən Nigar Qurbanova AZƏRTAC-ın suallarını cavablandırır. Həmin müsahibəni təqdim edirik:

- Gəlin, lap əvvəldən başlayaq. Necə oldu ki, könüllü kimi "Formula-1" yarışlarında iştirak etməyə qərar verdiniz?

- "Formula-1"ə marağım çoxdan var idi. Lakin heç bir yerdə könüllü kimi fəaliyyət göstərməmişdim. Düşündüm ki, özümü sınayım. Bu, mənə yeni təcrübələr qazanmaq üçün çox kömək olacaqdı. Buna gö-

rə də Bakı Şəhər Halqasının açıqladığı qeydiyyatdan keçdim. Seçim turlarını uğurla adladım. Ardınca media transport komandasında yer aldım.

- Könüllü kimi fəaliyyət göstərdiyiniz dövrdə hansı yadda qaldan anlarınız olub?

- Bildiyiniz kimi, Bakı Şəhər Halqası "Formula-1" ilə yanaşı, fərqli beynəlxalq tədbirlər də keçirir. Mənim də hər tədbirlə bağlı xüsusi xatirələrim var. Ağlıma gələn ən maraqlı hadisə 2023-cü ildə Bakıda keçirilən "Rizin" döyüşündə baş verib. Orada qəfəsə çıxıb döyüşünün dediklərini Azərbaycan dilinə tərcümə etmişdim. Minlərlə insanın qarşısında bunu etmək inanıl-

maz idi. Bu hadisə yaddaşımda hər zaman xoş xatirə olaraq qalacaq.

- Həttə bir dəfə ilin könüllüsü seçilmişsiniz...

- İlin könüllüsü seçilmək mənim üçün sürpriz oldu. Bu adı daşımaq böyük qürurdur. Düzünü desəm, bu cür hədəfim də yox idi. Sonadək kimin seçiləcəyi məlum deyildi. Və 2023-cü ildə ilin könüllüsü oldum. Bu da mənim gələcək üçün atdığım addımlara kömək oldu.

- Bakı Şəhər Halqasında media departamentinə keçid necə baş verdi?

- Bu prosesdə könüllülük fəaliyyətinizin rolu oldu mu?

- İlk könüllü təcrübəm media transport komandasında olmuşdu. Daha sonra digər tədbirlərdə də də-



vət aldım. Artıq tanınmağa başlamışdım. İşimə yaxşı qiymət verdilər. Ötən il keçirilən "Formula-1" yarışından öncə ölkəmizdə uşaqlar dəvət gəldi. Qran-priyə az qalmış isə Bakı Şəhər Halqasının media şöbəsinə təklif aldım.

- Həm yerli, həm də xarici media nümayəndələri ilə işləmək necə təcrübədir?

- Mənim üçün çox gözəl təcrübədir. Hər zaman jurnalistlərlə işləmə maraqlı gəlir. Həttə deyirdim ki, könüllü olduğum zamanda qazandığım təcrübənin mənə çox faydada deydi.

- "Formula-1" kimi beynəlxalq tədbirdə işləmək məsuliyyət və stres baxımından necədir?

- Hər bir tədbirin özünəməxsus məsuliyyəti var. Könüllü olaraq media ilə daha çevik işləməlisən. Burada dil bilimi xüsusi önəm kəş edir. Yerli və əcnəbilərlə əlaqəni yaxşı qurmaq vacibdir. Yadımdadır, media transport komandasında olanda

fotoqraflar binaların damlarından kəşidlər götürürdülər. Bəzən onlar yaxşı şəkillər çəkmək üçün qaydalara riayət etmirdilər. Bu zaman biz daha səbirli olmalı, qarşımızdakıların yaxşı əlaqə qurmaalıyıq.

- Gələcəkdə bu sahədə hansı hədəfləriniz var? "Formula-1"dən başda hansısa beynəlxalq idman tədbirində işləməyi düşünürsünüz mü?

- Bakı Şəhər Halqası və "Formula-1" mənim üçün yaxşı məktəb oldu. UFC və Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında da iş başında oldum. Gələcəkdə ölkə xaricində olan yarışlarda da fəaliyyət göstərmək istəyirəm. Artıq özümü bu sahənin bir üzvü kimi hiss edirəm.

- Nüfuzlu yarışlarda könüllü kimi işləmək istəyən gənclərə nə tövsiyə edərdiniz?

- Yaxınlarıma da hər zaman deyirəm ki, hər gənc həyatında bir dəfə də olsa könüllü kimi fəaliyyət göstərməlidir. Gənclərə tövsiyəm budur ki, heç vaxt qorxmasınlar və özlərinə inansınlar. İşinizi sevdiniz zaman hər şey ideal olur.

- "Formula-1" yarışlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətini necə dəyərləndirirsiniz?

- "Formula-1" Qran-prisi markadır. Ölkəmizin imicinə yüksək səviyyədə təsiri olur. Könüllülər tərəfindən yanaşsaq, onlar üçün böyük təcrübədir. Məncə, bu gözəl fürsətdir və hər kəs bunu dəyərləndirməlidir.





REGIONLAR

Xankəndi, Ağdərə və Xocalıda bərpa-quruculuq işləri səngimir

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi Azərbaycanın gücünü, strateji baxışını və idarəetmə qabiliyyətini nümayiş etdirir. Hazırda regionda genişmiqyaslı infrastruktur layihələri icra olunur.



Yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemləri yaradılır, iqtisadiyyat, təhsil, səhiyyə, ictimai xidmətlər, mədəni irsin bərpası və digər istiqamətlərdə mühüm layihələr həyata keçirilir.

Bunu Xankəndi şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş, Diaspor Gənclərinin VI Yay Düşərgəsi çərçivəsində keçirilən “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri” adlı paneldə çıxış edən “Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli deyib. O, ərazidə məskunlaşan əhəlinin keyfiyyətli təhsil və tibb xidmətləri ilə təmin edilməsi məqsədilə işlərin davam etdirildiyini də vurğulayıb. Bildirib ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən tam orta məktəbin və uşaq bağçasının binasında aparılan təmir-tikinti işləri artıq başa çatdırılıb. Xocalı şəhərində, Balıca, Həsənriz, Təliş və Suqovuşan kəndlərində tibb məntəqələri istifadəyə verilib. Hazırda Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin binası-

nın inşası davam etdirilir. Növbəti tədris ilində Qarabağ Universitetində təhsil alacaq tələbələr yerləşdirilməsi üçün nəzərdə tutulan 7 beşmərtəbəli binada əsaslı təmir işləri tamamlanmaq üzrədir və ərazidə abadlıq işlərinə hazırlıq görülür. Prezidentin 7 fevral 2025-ci il tarixli sərəncamı ilə Qarabağ Universitetinin

tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılıb. Xankəndi xəstəxanasının əmlakı həmin PHŞ-nin balansına verilib. Universitetin Tibb Klinikasının tədris korpusunun təmiri üzrə son tamamlama işləri aparılır. Bundan başqa, ərazidə nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişləri ilə Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması başa çatdırılıb. Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər, Suqovuşan-Kəlbəcər (9 km) Ağdərə-Ağdam, Əsgəran-Xocalı-Xankəndi-Şuşa və Tərtər-Ağdərə avtomobil yollarının tikintisi davam etdirilir. Xankəndi şəhərində 13 min 600 metr uzunluğunda olan şəhərdaxili yol sahəsinə müvəqqəti asfalt örtüyü çəkilib. Xankəndidə 60 yaşayış və 20 qeyri-yasayış binasında təmir və yenidənqurma işləri aparılıb.

Lazım QULİYEV, “Azərbaycan”

Təsərrüfatlara dəymiş zərərə görə 4,4 milyon manatdan çox sığorta ödənişi edilib

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan təsərrüfatların sayı artmaqdadır. Eyni zamanda aqrar sığorta ödənişlərinin məbləği, eləcə də ödəniş edilən məhsulların və bölgələrin siyahısı genişlənir.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 13 milyon 115 min AZN, yəni ötən ilin eyni dövrünə nisbətə 18 faiz artıq sığorta haqqı toplanılıb. Bitkiçilik üzrə sığorta haqqı 13 faiz, heyvandarlıq üzrə - 65 faiz artıb.

2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərərə görə ümumilikdə 4 milyon 435 min manat sığorta ödənişi edib. İlk yarımillikdə fermerlərə ökin sahələri üzrə 4 milyon 245 min manat, heyvandarlıq üzrə isə 190 min manat sığorta ödənişi verilib. Zərər ödənişinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz artıq olub.

2025-ci ilin yanvar-iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 342,6 min hektar ökin sahəsi sığorta edilib. Bu sahələr üzrə ödənilən sığorta haqqı 11 milyon 475 min manat, təminat verilmiş sığorta məbləği isə 497 milyon manat təşkil edib. Bu il eyni zamanda ölkəmizdə ilk dəfə olaraq çiçək sahələrinin sığortası həyata keçirilib.

Hesabat dövründə Aqrar Sığorta Fondu tərəfindən ölkənin müxtəlif ərazilərindəki təsərrüfatlarda 3231 baş heyvan sığortalanıb, ötən ilin eyni dövrünə nisbətən sığortalanan heyvanların sayı 84 faiz artıb.

Heyvandarlıq sığortası üzrə toplanan sığorta haqqı 1 milyon 640 min manat təşkil edib ki, bu da ötən ille müqayisədə 65 faiz çoxdur. Heyvandarlıq sığortası üzrə sığorta təminatı məbləği 19 milyon 747 min manata çatıb.

2025-ci ilin ilk 6 ayında ökin sahələrinə ən çox zərər vuran hadisələr - dolu (ökin sahələrinin 65 faizi), sel-subasma (15 faiz), fırtına (17 faiz) və leysan (2 faiz) halları olub.

Hesabat dövründə taxıl, qarğıdalı və pambıq sahələrindən sonra ən çox sığorta ödənişi edilən bitkilər gümbəxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız olub. Bu ilin ilk 6 ayı ərzində ən çox zərər ödənişi həyata keçirilən rayonlar isə Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəkidir.

Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet sahəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

“Azərbaycan”

Kənd təsərrüfatı sahəsində rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqini təşviq edən “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti “Bootcamp” həyata keçirilib.

“Bootcamp”ın əsas məqsədi gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması, aqrar innovasiyaların praktik mühitdə öyrənilməsi, iri ixtisaslaşmış şirkətlər, akselerasiya və inkubasiya mərkəzləri, eləcə də tələbələr arasında təcrübə mübadiləsinin təmin olunmasıdır.



Xaçmaz rayonunda yerləşən “Food City Agrocomplex”in ərazisində təşkil olunan “Bootcamp”da “İnformasiya texnologiyaları”, “Aqraromluq”, “Elektronika”, “Qida elmləri”, “Kompüter mühəndisliyi” və “Data analitikası” ixtisaslarında

təhsil alan tələbələr iştirak ediblər. İki gün davam edən tədbirə 20-yə yaxın ali təhsil müəssisəsindən 30 tələbə, həmçinin 10-dan çox akselerasiya və inkubasiya mərkəzinin mütəxəssisləri qatılıblar. İştirakçılar aqrar sahədə süni intellektin tətbiqi üzrə yerində təcrübə qazanmaq imkanı əldə ediblər.

“Bootcamp”ın rəsmi açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Oruculu, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, “Food City Agrocomplex”in baş icraçı direktoru Anar Ağayev və Biznesin İnkişafı Fondunun müşaviri Namiq Zeynalov çıxış edərək tələbələrə aqrar sahədə süni intellektin tətbiqi, rəqəmsal texnologiyaların üstünlükləri və sahənin gələcək inkişaf perspektivləri haqqında məlumat veriblər. Çıxışlar zamanı aqrar təhsilin müasirləşdirilməsi,

attestat (1 qızıl, 1 gümüş nişan) alıblar. Respublika fənn olimpiadalarının qalibləri Abel Fərəcov və Cabir Bağırılı qızıl, Əkbər Qəniyev, Mətin Bahadırılı və Pəri Bağırova gümüş medala layiq görüldülər”, – deyər R.Musayev məlumat verib.

Sonda fərqlənən məzunlara qiymətli hədiyyələr təqdim edilib.

Seyran CAVADOV, “Azərbaycan”

Süni intellekt aqrar sektora da ayaq açır

Xaçmazda “Kənd təsərrüfatında süni intellektin tətbiqinə dair” layihə çərçivəsində növbəti “Bootcamp” keçirilib

gənclərin bu sahəyə cəlb olunması və innovasiyaların bölgələrə inteqrasiyası kimi məsələlərə də toxunulub. Rəqəmsal transformasiyanın fermerlərin məhsuldarlığına, resurslara qənaətdə və ixrac imkanlarına təsiri xüsusi vurğulanıb. Çıxışçılar gənclərin bu sahəyə marağının artırılmasının vacibliyini qeyd edərək onları innovasiya əsaslı layihələrdə daha fəal iştirak etməyə çağırıblar. Görüş zamanı tələbələrə gələcəkdə bu sahədə uğurlu karyera qurmağı üçün praktiki bilik və real layihələrdə iştirakının vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də ixtisaslaşmış aqrar şirkətlərin nümayəndələri tərəfindən praktik təqdimatlar və nümayişlər keçirilib. İştirakçılar “Şabran Aqroturizm Mərkəzi” innovativ təsərrüfatına,

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna, institutun “Ağıllı bağ” meyvəçilik sahəsinə, “Amoris” və “Firdəvs” innovativ təsərrüfatlarına səfər ediblər. İnformasiya zamanı təsərrüfatlarda tətbiq olunan rəqəmsal həllər, sensor texnologiyalar və süni intellekt alqoritmləri üzrə praktik məlumatlar təqdim olundu.

“Bootcamp” iştirakçılarının eyni zamanda Xaçmazda keçirilən Aqrar Biznes Festivalında və Şaftalı Festivalında iştirak imkanını yaradılıb. Festival çərçivəsində tələbələr aqrar sahənin ekosistemi, yerli istehsal və regionun aqroturizm potensialı ilə yaxından tanış olublar. Tədbirin əsas məqsədi gənclər arasında kənd təsərrüfatı sahəsinə marağın artırılması, süni intellekt və texnologiyaların aqrar sektorda tətbiqinin təşviqi, eləcə də bilik və bacarıqların real təsərrüfat mühitində möhkəmləndirilməsinə şərait yaratmaqdır.

A.ƏLİYEV, “Azərbaycan”

Qusar rayonunun iqtisadi inkişafında kənd təsərrüfatının mühüm rolu var. Bölgənin məhsuldar dağ torpağı, dərnlərə dərman saf suyu, təmiz havası bol və keyfiyyətli məhsul yetişdirməyə imkan verir.

Amma bunlar, təbii ki, kifayət etmir. Nəticə əldə etmək üçün Qusar kəndlisinin və fermerinin, aqrar sahə ilə məşğul olan sahibkarların əməyi də əsas şərtdir. Məhz onlar təbiətin Qusara verdiyi imkanlardan səmərəli istifadə edərək bol məhsul yetişdirir, ildən-ilə məhsuldarlığı yüksəltməyə səy göstərirlər. Çalışır ki, ölkədə həyata keçirilən ərzaq təhlükəsizliyi proqramından kənarda qalmasınlar, ekoloji baxımdan sağlam qida məhsulları yetişdirlsinlər. Bu vacib şərtlərə əməl edən qusarlılar həm yerli bazarın ərzaq məhsulları ilə təmin olunmasına, həm də ümumiyyətlə, ölkənin ərzaq təhlükəsizliyinə töhfələrini davam etdirirlər.

Qusarın iqtisadi potensialı böyükdür. Amma rayonda iqtisadi islahatları daha da sürətləndirmək və genişləndirmək məqsədilə kənd təsərrüfatına xüsusi diqqət ayrılır. Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədov mütəmadi olaraq təsərrüfatlara baş çəkir,

fermer və sahibkarlarla birbaşa ünsiyyətdə olur, onların qarşılaşdığı çətinlikləri öyrənir və problemlərin həlli yollarını birlikdə müzakirə edirlər.

Növbəti belə görüş rayonun iri meyvəçilik təsərrüfatlarından olan “Yaşıl bağlar” MMC-də baş tutub. Görüşdə həmçinin bağçılıq sahəsində fəaliyyət göstərən “Galagro” və “Grant Garden” MMC-lərin nüma-



Sahibkarın təşəbbüsü dövlətin dəstəyi ilə birləşəndə...

Qusarın aqrar sektorunda bu birlik müsbət nəticələr verir

yəndələri də iştirak ediblər. S.Məmmədovun “Yaşıl bağlar”ın anbar kompleksi və digər infrastruktur obyektləri ilə tanış olub, təsərrüfatda tətbiq edilən innovativ aqrotexniki üsullar

və texnologiyalar barədə məlumatları dinləyib. Kəndli və sahibkarlarla söhbətində vurğulayıb ki, aqrar sektorun inkişafı rayonun iqtisadi potensialının reallaşdırılmasında mühüm rol oynayır və

bu sahədə fəaliyyət göstərənlərə yenə də hərtərəfli dəstək göstəriləcək.

Belə görüşlər aqrar sahədə dövlət-sahibkar əməkdaşlığının möhkəmlənməsi baxımından da əhəmiyyətlidir.

Təcrübə göstərir ki, sahibkarların təşəbbüsləri dövlətin dəstəyi ilə birləşdikdə gözlənilən nəticəni daha tez almaq olar.

Akif ƏLİYEV, “Azərbaycan”

Batabat yaylağında əhaliyə tibbi xidmət göstərilir

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Batabat yaylağında məskunlaşmış əhəlinin sağlamlıq vəziyyətinin yoxlanılması və profilaktik məqsədlə tibbi xidmət təşkil olunub.

Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tibbi aksiya çərçivəsində müxtəlif ixtisaslı həkimlər tərəfindən əhəlinin sağlamlıq vəziyyəti qiymətləndirilib. Müayinələr zamanı aşkar edilmiş bəzi xəstəliklər üzrə ilkin diaqnoz qoyulub və müvafiq tövsiyələr verilib.

Sakinlər zəruri dərman vasitələri ilə təmin olunub, eyni zamanda əhəli arasında sağlam həyat tərzinin təbliği ilə bağlı maarifləndirici söhbətlər aparılıb.

Bu cür tədbirlər əhəlinin sağlamlığının qorunmasına xidmət etməklə yanaşı, vətəndaşların keyfiyyətli tibbi xidmətə əlçatanlığının artırılması baxımından da xüsusi əhəmiyyət kəsb edir.





Vətən deyəndə...



● Sərkərdələrimiz

Kəngərli nəslinin 6-cı generalı

Misilsiz xidmətləri və göstərdikləri qəhrəmanlıqları ilə hərbi tariximizə böyük ad-san qazanmış generallar bəxş etmiş Kəngərli nəslinin görkəmli nümayəndələrindən biri də Cəmiş Naxçıvanskiyədir. Cəmiş Naxçıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Gələcəyin generalı 7 yaşında anası Fərrantaxanımından Azərbaycan dilində yazmağı, dayəsi Anna Nikolayevnadan isə rus və fransız dillərində danışmağı öyrənmişdi.



yolda bütün bacarığı ilə çalışır. Cəsur sərkərdənin təşəbbüsü və köməyi ilə yaradılmış Azərbaycan diviziyası Zaqafqaziya ordusunun taktiki-təlim məşqlərində birinci yeri tutur, çoxları nümünə olur. 1921-ci ildən 1931-ci ilədək Azərbaycan milli dağ-atıcı diviziyasının komandiri olmuş tanınmış sərkərdə 10 il ərzində ölkənin ordu quruculuğuna, hərbi həyatına böyük töhfələr verir. Bacarığı və peşəkarlığı ilə ordu həyatına yeniliklər gətirir. Göstərdiyi xidmətlərə görə 5 dekabr 1935-ci ildə Cəmiş Naxçıvanskiyə general hərbi rütbəsi verilir. Həyat onun üzünə gülməyə başlayır. Həmin xoş günlərdə cəmiyyətdə bir neçə ildən sonra baş verəcək, minlərlə, milyonlarla insanın həyatına son qoyacaq repressiyanın ab-havası duyulmurdu. Təəssüflər olsun ki, bütün bunlar iki ildən sonra baş verdi. Repressiya dalğası taun xəstəliyi kimi ölkənin hər tərəfini bürüdü. Görkəmli hərbi xadimi, böyük sərkərdə C.Naxçıvanski də bu repressiyanın qurbanı oldu.

Keçmiş ittifaq dövründə hərbi sənətin inkişafında və kadr hazırlığı sahəsində somərəli xidmətlərinə görə dəfələrlə ən yüksək orden və medallarla mükafatlandırılmasına baxmayaraq, bu dalğa Cəmiş Naxçıvanskiyə də yaxaladı. Bir zamanlar Azərbaycan Xalq Cümhuriyyətinin zabiti olduğu üçün daim nəzarətdə saxlanılır, ona qarşı təqiblər get-gedə çoxaldı. Həbs olunmaq təhlükəsi artırdı. Generala qarşı heç bir əsası olmayan uydurma ittihamlar irəli sürüldü. 1938-ci ildə ona olan inamsızlıq daha da artırdı. Görkəmli sərkərdə həmin ilin mayında həbs olunur. O, məşhur Lefortovo həbsxanasının divarları arasında 97 gün ağır işğəncələrə məruz qalıb. Yaşadığı dövrün totalitar

rejim qayda-qanunları istedadlı sərkərdə, general Cəmiş Naxçıvanskiyə ömrünü yarıda qoyur. 43 illik həyatının 26 ilini hərbi sənətinə həsr edən general ömrünün ən parlaq çağında qırmızı terrorun qurbanı olur. 26 avqust 1938-ci ildə keçirilən məhkəmə iclasında ona ölüm hökmü kəsilir. Hökm qısa müddətdə icra olunur. Onun ölümünün üstündən illər keçəndən sonra 1956-cı ildə SSRİ Ali Məhkəməsi tərəfindən C.Naxçıvanskiyə rəsmi bəraət verilir. Təsəllidən başqa heç nəyə görə olmayan bu bəraət itirilən heç nəyi geri qaytarmır.

1971-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı sayəsində Bakı şəhərində Cəmiş Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi təmayüllü məktəb yaradılır. Həmin dövrdə hərbi məktəbə repressiya qurbanı olmuş general Cəmiş Naxçıvanskiyə adının verilməsi cəsarətli bir addım və tarixi hadisə idi. Bütün çətinliklərə baxmayaraq, Ulu Öndər məqsəd və amalına nail olur, başladığı müqəddəs işi uğurla sona çatdırır. Bu məktəbin yaradılması təkcə hərbi təhsil məsələsi deyildi, Azərbaycanın gələcəkdə öz müstəqilliyini bərpa edəcəyinə inanım müjdesi, çox böyük uzaqgörənlik idi. Buna görə də xalqımız bu gün haqlı olaraq C.Naxçıvanski adına Hərbi Liseyi "Heydər Əliyev məktəbi" adlandırıb.

General Cəmiş Naxçıvanskiyənin adını daşıyan hərbi məktəbdə oxumaq həm şərəfli, həm də çox məsuliyyətli. Burada böyük həvəslə təhsil alan müdavimlər bunu dərindən dərk edir, həmişə Vətən, xalq və dövlət qarşısındakı vəzifə borclarını ləyaqətlə yerinə yetirməyə və generalın adına layiq xidmət etməyə çalışırlar.

Azərbaycanın hərbi tarixində özünəməxsus yer tutan Kəngərli nəslinin yetirdiyi 6 generaldan biri olan Cəmiş Naxçıvanski döyüşlərdə göstərdiyi şücaət, Vətənin sədaqəti, sərkərdə məharəti, döyüşçü cəsarəti ilə bütün zamanlarda gənc nəsillərə örnək olaraq qalacaq. Süvari yunkerlikdən general rütbəsinədək şərəfli bir yol keçən unudulmaz Cəmiş Naxçıvanski hərbi tariximizə şanlı səhifələr yazıb. Bu səhifələr hər birimiz üçün doğma və müqəddəsdir. Buna görə də sərkərdənin adı heç vaxt unudulmur, xatirəsi həmişə ehtiramla yad edilir.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Şəmkirlilər igid oğullarını unutmurlar

3 il öncə - 2022-ci il avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdilər.



Terror-təxribat nəticəsində həlak olan Azərbaycan əsgərlərindən biri də Şəmkirin igid oğlu Anar Kazimov idi. Anar kimi oğulların sayəsində Azərbaycan Ordusunun düşməni terroruna qarşı keçirdiyi "Qisas" əməliyyatında erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdıldı, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilmişdir. Ordumuz Buzdax dağı və ətraf yüksəklikləri azad etməklə həm də hərbi-strateji əhəmiyyətli Ağdaban, Çayqovuşan, Vəngli, Nariştar

kəndləri, habelə Sərsəng su anbarına vizual nəzarət etmək imkanı qazanmışdır. "Qisas" cavab əməliyyatı bir daha ermənilərə Azərbaycan Ordusunun gücünü göstərmişdir. Şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun əsgəri Anar Kazimovun xatirəsi həmyerliləri tərəfindən daim yad edilir. "Qisas" əməliyyatının 3-cü ildönümündə şəhidin boya-başa çatdığı Qaracəmirli kəndində anım tədbiri keçirilib. Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri Anar Kazimovun məzarını ziyarət etmiş,

önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər. Mərasimdə şəhidin keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danışılmışdır. Rayon icra hakimiyyətinin əməkdaşları sonra şəhidin ailə üzvlərinə baş çəkmiş, onların qayğıları ilə maraqlanmışlar.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Vətən sevgisi, qəhrəmanlıq nəğməsi



Həyatı dərk etdiyimiz ilk günlərdən qoynunda dünyaya göz açdığımız yurdun, el-obanın gözəlliyinə vurulur, saf ürəklə, xoş niyyətlə, həssas və incə tellərlə ona könül bağlayırıq. Bizi əhatə edən gözəlliklər qoynunda yaşayırıq böyüdük, yaşa dolduqca ürəyimizin dərinliklərindəki Vətən sevgisi daha da gürulayıb artır.

Bəlkə də bircədən çıxmadım, Vətən! Ömür bahar deyil bir də qayıtsın. Ölsəm də qoynunda qoy ölüm ki mən, Çürüyüm bir ovuc torpağın artsın.

Peşəsindən, kimliyindən və yaşından asılı olmayaraq, hamımız üçün Vətən hər şeydən uca, müqəddəs və qiymətli. Həç nə ilə əvəz olunmayan dəyərlə, əlçatmayan bir nemətdir. Qoynunda doğulub yaşadığa ona istəyimiz və məhəbbətimiz daha da artır Vətən sevgisinə çevrilir. Vətən sevgisinin cazibəsi hər addımda ahenruba kimi bizi özünə çəkir. Çünki olduqca qüvvətli və qüdrətlidir. Bu cazibə daim bizi səngərlərə - yurdumuza çəpik çəkməyə aparır.

Yurdumuzun keşiyində həmişə ayıq-sayıq dayanaraq onu göz bəbəyimiz kimi qoruyuruq. Əldə silah vətəni qoruduqca, torpağın xoş ətrini sinəsinə çəkdikcə fikirləşirik ki, üstündə qürurla, yüqurla addımladığımız, yaşadığımız bu Vətən asanlıqla Vətən olmayıb. Onu bizə əmanət etmiş babalarımız zaman-zaman torpaq uğrunda qılınc oynatmış, ox atmış, düşməni üzünə gül dəstələri yağdırmış, cəng meydanlarında böyük cəsarətlə vuruşaraq Zəfər almışlar, yadelliləri məğlub etmişlər. Bu yolda qanlarını tökmüş, canlarını qoymuşlar. Səngərlərində sonadək qətiyyətlə dayanmış, qəhrəmanlıq göstərərək Vətəni qorumuşlar, sarsılmaz dövlət qurmuşlar, onu qəsbkarlardan müdafiə edərək gələcək nəsillərə ötürmüşlər.

Görək biz də babalarımızın əmanətini düşmənlərdən göz-bəbəyimiz kimi qoruyaraq, həmişə var edək ki, gələcək nəsillər yurdsuz, vətənsiz qalmasın. Qoy Yer üzünün bu gözəl guşəsində vətənimiz daim olsun, əbədi yaşasın! Vətənimizin əbədiyyəti naminə həmişə səvaşa, mübarizəyə, Zəfər çalmağa hazır olaq.

Vətəni qorumaq şərəfli və əvəzsiz bir borcudur. Hamımız bu borcu sədaqətlə və ləyaqətlə yerinə yetirməliyik.

V.MƏHƏRRƏMOV,
"Azərbaycan"

Şəhid ailəsinin evi təmir olunub

Masallıda şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə müəmmad olaraq maraqlanırlar, problemlərinin həlli istiqamətində mühüm addımlar atılır.

Bu günlər Babaser kəndində Masallı RİH-in təşəbbüsü və təşkilatçılığı ilə şəhid Rəşad Şahbazovun ailəsi üçün təmir edilmiş fərdi yaşayış evinə baxış keçirilmişdir. RİH-in başçısı Araz Əhmədov, onun birinci müavini Tohid Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkilatçılığı şöbəsinin müdiri Qəşəm Hədiyev, Memarlıq və tikinti şöbəsinin müdiri Əvəzi Zəmin Kazimov, ərazi nümayəndəsi və bələdiyyə sədri aparılan təmir işləri ilə tanış olmuşlar. Onlar şəhid ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atıldığını bildirmişlər.

Şəhidin ailəsi göstərilən daimi diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə etmişdir.

Seyran CAVADOV,
"Azərbaycan"

Şəhid ailələri və qazilər diaspor gənclərinin yay düşərgəsində iştirak ediblər



Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin növbəti panelində şəhid ailələri və qazilərle görüş baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, panel müzakirəsi komitənin şöbə müdiri Cavid İsmayilovun moderatorluğu ilə keçirilib. Panelin fəxri qonağı Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Rəqif Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri və "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü Sevinc Orucova olub.

Görüş Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

Sevinc Orucova çıxış edərək Azərbaycan dövlətinin şəhid ailələrinə, qazilərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Panel zamanı şəhid valideynləri övladlarının xatirələrini bölüşüb, qazilər isə döyüş yolları barədə danışdılar. Özbəkistandan olan iştirakçı Xulkarov Rəcəpovanın şəhidlərə həsr etdiyi şeiri isə böyük rəğbət və alqışlarla qarşılandı. Dünyanın müxtəlif ölkələrindən düşərgəyə qatılan soydaşlarımız azad Xankəndidə tədbirdə iştirak etməyən onlar üçün böyük qürur mənbəyi olduğunu bildirdilər və buna görə Azərbaycan dövlətinə dərin təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilir. Düşərgədə dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.





Balakən şəhidlərinin xatirəsinə həsr olunan güləş yarışı təşkil edilib

Balakən rayonunun Qabqöl qəsəbəsinin Xalatala kənd orta məktəbində Balakən şəhidlərinin xatirəsinə həsr olunan yeniyetmələr arasında sərbəst güləş üzrə yarış keçirilib.

AZƏRTAC xəbər verir ki, Balakən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) təşkilatçılığı və Xalatala kənd sakinlərinin təşəbbüsü ilə keçirilən yarışda Şəki, Zaqatala, Qax və Balakən məktəbliləri iştirak ediblər.

Açılış mərasimində əvvəlcə Dövlət himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin öz xatirəsi şükütlə yad edilib. Tədbirdə çıxış edən Balakən rayon



Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru Vasif Qomurov, Balakən rayon Gənclər evinin direktoru Rəsim Paçalov, direktor müavini Səfər Gəncəyev, Prezident təqaüdcüsü, Əməkdar məşqçi İsmayıl Çopsiyev, şəhid valideyn

ləri 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbədən, xalqımızın birliyindən, Vətən oğullarının

misilsiz qəhrəmanlıqlarından söz açıblar. Adları tarixə əbədi yazılan şəhidlərin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu vurğulanıb. Qeyd edilib ki, belə yarışların keçirilməsi yeniyetmələrdə vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayır.

Yarışda müxtəlif çəki üzrə 150 yeniyetmə idmançı iştirak edib. 8 idmançı I, 11 idmançı II və 19 idmançı III yerə layiq görülüb. Komanda hesabında Balakən UGİŞM-nin sərbəst güləş komandası, məşqçi Ruslan Filyevin yetimləri medal sayına görə I yeri tutub, kubok qazanıblar.

Qaliblərə medal, diplom və xatirə hədiyyələri təqdim olunub.

Hərbi qulluqçularımız "Agile Spirit - 2025" təlimində iştirak edirlər

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən "Agile Spirit - 2025" təlimində müşahidəçi qismində iştirak edir.



Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, ilkin mərhələsi Gürcüstanın Vaziani və Norio Təlim mərkəzlərində kompüter dəstəklə komanda-qərargah təlimi kimi keçirilən "Agile Spirit - 2025" in hava desant birliklərinə aid komponenti isə qardaş ölkə Türkiyədə icra olunub.

Təlimin məqsədi Qara Dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də Amerika Birləşmiş Ştatlara, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır.

Pakistanda keçiriləcək hərbi paradda iştirak edəcək şəxsi heyət yola düşüb



Pakistanın paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək "Müstəqillik günü" və "Haqqın qələbəsi" nə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Bakıdan yola düşüb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib. Bildirilib ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusunu bir qrup komando heyəti və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri təmsil edəcək.

Tramp və Putin görüşməyə hazırdırlar

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa amerikalı həmkarı Donald Tramp ilə görüşmək istədiyini bildirib. Bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt məlumat verib.

Onun dediyinə görə, Tramp öz növbəsində həm Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə açıqdır. Levitt qeyd edib ki, Tramp və Putin arasında görüş "tam şəkildə mümkündür": "Prezident Trampın "Truth Social" platformasında yazdığı kimi, xüsusi nümayəndə Stiv Uitkoff və Prezident Vladimir Putin arasında görüşdə əhəmiyyətli irəliləyiş əldə olub. Rusiya tərəfi Prezident Tramp ilə görüşmək istəyini bildirib və Prezident həm onunla, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib.

Eyni zamanda "The New York Times" (NYT) qəzeti və



ziyyətlə tanış olan iki mənbəyə istinadən yazıb ki, Tramp Putin və Zelenski ilə şəxsi görüş planlaşdırır. Məlumatla görə, Tramp da Putinin Moskva-da Uitkoff ilə görüşündən sonra Avropa liderləri ilə danışıqlar zamanı Putin və Zelenski ilə görüşmək istəyini bildirib. NYT-nin yazdığına əsasən, Tramp gələn həftə Putinlə görüşməyi, daha sonra isə Zelenski ilə üçtərəfli görüş keçirməyi planlaşdırır.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə telefon danışıqları öz "Telegram" səhifəsində şərh edib: "Sumi vilayətində olarkən Prezident Tramp ilə söhbət

etdim. Bu söhbət Prezident Trampın nümayəndəsi Stiven Uitkoffun Moskva-yə səfərindən sonra oldu. Bizim tərəfdəşlərimizlə ortaq mövqeyimiz tamamilə aydındır: müharibə bitməlidir. Və bu, vicdanlı son olmalıdır. Söhbətdə Avropa liderləri də iştirak etdilər və mən onların hər birinə verdiyi dəstək üçün minnətdaram. Biz Moskva-da elan edilənləri müzakirə etdik".

Məlumatla görə, danışıqlarda Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya Kansleri Fridrix Merz və NATO-nun baş katibi Mark Rütte iştirak ediblər.

Bu arada, ABŞ Prezidenti Donald Tramp Moskva-da ke-

çirilən ABŞ-Rusiya danışıqlarından sonra onun Rusiya Prezidenti Vladimir Putinlə görüş ehtimalının yüksək olduğunu bildirib.

Son məlumata əsasən, Ağ Evdə "Apple" in ABŞ-də yeni investisiyalarına həsr olunan iclasda çıxış edən Tramp Rusiya və Ukrayna arasında münasibətə ətrafında yaranmış vəziyyəti şərh edib. O, müharibənin tez bir zamanda bitməsinə istədiyini vurğulayaraq Moskva-da keçirilən danışıqları "çox məhsuldar" adlandıraraq və bu istiqamətdə sayılın davam etdiriləcəyini bildirib.

Putinlə görüşün mümkünliyi ilə bağlı sualı cavablandıraraq Tramp, "Bəli, bunun baş vermə ehtimalı çox yüksəkdir. Biz hələ məkanla bağlı qərar verməmişik, yol uzun olacaq, lakin görüşün yaxın vaxtlarda baş tutma ehtimalı yüksəkdir", - deyib. Eyni zamanda Ağ Ev rəhbəri mümkün görüş üçün konkret tarixlər bildirməkdən çəkiniyini qeyd edib.

R.CƏFƏROV,
"Azərbaycan"

OXUCULARIN VƏ MƏTBUAT YAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2025-ci il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuat yayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) **manat**

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) **manat**

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) **manat**

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) **manat**



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemə üzlaşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

Yaşıl Kart Sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşların nəzərinə çatdırırıq ki, bu növ üzrə "İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqının (İSB) iştirakçısı olan sığorta şirkətləri bunlardır: "AtaSığorta" ASC, "Atəşgah" Sığorta Şirkəti ASC, "Azərbaycan Sənaye Sığorta" ASC, "Məqa Sığorta" ASC, "Paşa Sığorta" ASC, "Qala Sığorta" ASC, "Xəlf Sığorta" ASC.

Məlumat üçün bildiririk ki, İSB Yaşıl Kart Sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərən Bəyoxalxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir.

Tel: +99412 525 97 07, E-mail: aaliyeva@isb.az Web: www.isb.az

Ünvan: Akademik Zəhid Xəlilov küçəsi 53/1, Bakı, AZ1141

İspaniyada müsəlmanların bayramları qadağan edilib

İspaniyanın cənub-qərbindəki Xumilya şəhərinin bələdiyyə qurması ölkədə Ramazan və Qurban dini bayramları ilə bağlı kütləvi tədbirlərin keçirilməsinə ilk dəfə qadağa qoyulmasını təsdiqləyib.

İfrat sağçı Vox partiyasının təşəbbüsü ilə qəbul edilən qərarı hakim Xəlf Partiyası dəstəkləyib. Partiya nümayəndələri bu addımı "yerli əhalinin kimliyini qorumaq"



zərurəti ilə əsaslandırılır. Tənqidçilər isə qəbul edilmiş direktivi dini etiqad azadlığı

hüququnun pozulması adlandırırlar. Qərar 2026-cı ildə qüvvəyə minəcək.

Xumilya müsəlman icmasının sayı təxminən 1500 nəfərdir. Onlar əsasən Mərkəzdəndirlər. Şəhərin əhalisi 27 min nəfərdir. Rəsmi məlumatlara görə, İspaniyada 2,5 milyon müsəlman yaşayır. Qeyri-rəsmi hesablamalara əsasən, ölkədə İslam dininə etiqad edənlərin sayı təxminən 3 milyona çatır.

Qırğızıstan KİV-də əcnəbi hüquqi və fiziki şəxslərin iştirakının məhdudlaşdırılması haqqında qanun qəbul edib

Qırğızıstan Prezidenti Sadır Japarov ölkə mediasında xarici şəxslərin iştirakı payını 35 faizədək məhdudlaşdıraraq qanun imzalayıb. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.



Qanunun müddəalarına görə, xarici fiziki və hüquqi şəxslərə Qırğızıstan Respublikasında KİV yaradarkən hüquqi şəxslərin səhmlərinin, paylarının və nəzəmə kapitalındakı paylarının 35 faizindən çoxuna sahib olmaq, istifadə etmək, sərəncam vermək və (və ya) idarə etmək qadağandır. Yeni müddəalara əsasən, bütün KİV, o cümlədən rəqəmsal platformalar - onlayn nəşrlər, "yutub" kanalları, podkastlar, sənədli film layihələri və digər onlayn məzmun növləri Ədliyyə Nazirliyində məcburi qeydiyyatdan keçməlidir. Sənəd, baxılan icraat çərçivəsində

məlumatın açıqlanmasının məhkəmə tərəfindən tələb olunduğu hallar istisna olmaqla, medianın məlumat mənbəyini, o cümlədən məlumat verənin şəxsiyyətini məxfilik şərti ilə açıqlamamaq hüququnu təmin edir.

Bundan əlavə, qanun senzura-yə qeyd-şərtsiz qadağa qoyulmasını, dövlət məmurlarının KİV-in redaksiya siyasətinə və fəaliyyətinə müdaxiləsinə istisna edən hüquqi təminatları müəyyənləşdirir.

Myanma Prezidenti vəzifəsini icra edən Myin Şve vəfat edib

Myanma Prezidenti vəzifəsini icra edən Myin Şve 74 yaşında vəfat edib. Bu barədə "Associated Press" agentliyi bildirib. Məlumatla görə, o, Neypidodakı hərbi hospitalda dünyasını dəyişib.

Myin Şve parkinson xəstəliyi və əlaqəli nevroloji problemlər səbəbindən bir ildən çox müddətdə müalicə alırdı. O, 2021-ci il fevralın 1-də ölkədə hərbi çevriliş baş verəndə prezident səlahiyyətlərini icra etməyə başlayıb. Hərbiçilər fəvqəladə vəziyyət elan edib və o vaxtki prezident Vin Myin və hakim Demokratiya Uğrunda Milli Liqanın lideri Aun San Su Çyi, eləcə də digər yüksək vəzifəli məmurlar 8 noyabr 2020-ci il tarixində "parlament seçkiləri saxtələşdirilənlər" görə həbs ediliblər.

Myanmanın baş naziri və ali baş komandanı Min Aun Hlaynın prezident postuna keçəcəyi gözlənilir.



Hazırlayıb:
Rizvan CƏFƏROV,
"Azərbaycan"

Hava proqnozu açıqlanıb

Avqustun 8-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın tem-

peraturu gecə 24-28, gündüz 34-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bozi dağlıq ərazilərdə qısa-

müddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər ararib duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacaq.

ALLAH RƏHMƏT ELƏSİN!

Elmira Paşayeva musiqişünas, Əməkdar incəsənət xadimi, professor

AİDƏ TAĞIZADƏNİN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin rəhbərlikləri və kollektivləri Mühafizə alayının komandiri

RAUF NƏBİ OĞLU ƏSƏDOVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailə üzvlərinə dərin hüznə başsağlığı verir.

Şəki Apellyasiya Məhkəməsinin kollektivi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri Vədadi Qasımova anası

ZƏRİNTAC XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman və
Baş redaktor müavinləri	- 538-86-86, 539-72-39	informasiya şöbəsi
Məsul katib	- 539-43-23,	Humanitar siyasət şöbəsi
Məsul katib müavinləri	- 539-44-91,	İctimai əlaqələr şöbəsi
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəssisatlıq
		- 539-59-33,

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

azreklam@mail.ru



www.azerbajjan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 3802

Sifariş 1627

Qiyməti 60 qəpik